

(Əvvəli ötan saylarımda)

### Kuruş kimdir?

Kuruş Əhəməni nəslindən çıxmış parsların sərkərdəsi idi. Bu şəxsin barəsində istər İran tarixində və istərsə başqa tarixçilərin yazılarında əcaib və qəribə əfsanələr görünür. İran tarixçilərinin bu əfsanələrdən birinci hədəfi bu adamı Astiaka aid etmək və o biri tərəfdən, bu adamı xariquladə insan surətində göstərməkdir. Amma indi elm aləmində isbat (sabit) olmuşdur ki, bu əfsanələr baş verməyib, sırf uydurmadan ibarətdir. Getezyasın rəvayətinə görə Kuruş bir çobanın oğlu idi ki, ehtiya-



**Firdun İBRAHİMİ**

ha vəfadar qalan qüvvələr isə axırın-ci nəfərlərinə dək qətl olunurlar.

Bu vaqədən (hadisədən) sonra Astiak Harpakın xəyanətini düşünürək öz sərkərdəsinə (sərdarına) xitabən deyir:

"Harpak! Sən çox vicedansız və axmaq bir adamsan, axmaqsan, cünki padşahlığı öz əlinə almağa imkan tapa bildiyin halda özgəyə həvalə etdin; vicedansızsan, cünki şəxsiqərəz və kin üzündən Midiya millətinə parslara qul və əsir etdin. Əger isteyirdin ki, mənim yerimdə ayrı bir adam olsun, bu işi bir nəfər Midiya qövmündən olan şəxsin barəsində edəyidin ki, midiyalıların qulları olan parslar bundan sonra onlara ağa ola bilməyəyidilər" (Herodot).

Bu tarixi sözlər Midianın axırın-ci padşahı olan Astiakin millət sevgisi və vətənpərvərlik nümunəsidir ki, onu bizim nəzərimizdə həqiqi bir azərbaycanlı kimi təqdim edir. Cünki bu sözlər Astiakin öz millətinə və məmələkətinə görə təəssüf etdiyini və onlara acıdığını göstərir.

Doğrudan da Astiakin sözləri tezliklə əməli oldu. Cünki parslar hakimiyyəti ələ alan kimi midiyalıları qul etmək xəyalına düşüb, onların mədəniyyət və maariflərini aradan qaldırmaqla onların milli şəxsiyyətlərini yox etməyə çalışıdalar; bu zamandan öz dillərini Midiya millətinə yeritməklə Midiya ölkəsini, yəni indiki Azərbaycanı özlərinə müstəmləkə etməyə çalışıdalar.

Astiak özünün taxt-tacının aradan getməsindən təsirlənmədi. O, əli ilə tac və taxtını Harpaka və ya başqa midiyalıya verməyə hazır idi. Bu böyük və ağıllı hökməni mütəessir edən Midiya ölkəsinin düşmən əlinə

minı almaqdən ötrü Kuruşun başını kəsdirib və qanıyla dolu bir tulugun içine saldı və ona xitabən məsxərə edəcək bir halda dedi: Mən səni davada məğlub etdimsə də sən məkr və hiylə yoluyla mənim oğlumu öldürdü. Sən ki qan içməkdən doymurdun, indi bu qandan doyunca içməlisən!"

### Midiyalıların üsyani

Kuruş öz hökmdarlıq dövründə Midiya padşahlarının getdiyi yolu getməyə çalışıdyisa da müvəffəq olmadı. O, midiyalılardan artıq dərəcədə qorxduğundan onları həmişəlik bir feşar (təzyiq) altında saxlamaq istəyirdi. Kuruş miladdan qabaq 529-cu ildə öldürüldü və ondan sonra oğlu Kambiz hökmənliliqə catib atasının işgalçi əməllərini təqib etdi.

Bu zaman parsların istilası altında yaşayan babalarımız miladdan qabaq 524-cü ildə işgalçılardan əleyhinə üsyən etdilər. Kambiz isə bu vaxtda böyük bir ordu ilə Misirə getmişdi. Midiyalıların üsyənini eşitdikdə Kambiz Misirdə təqib etdiyi əməllərindən əl çəkərək geri qayıtdı. Kambiz aydincasına bilirdi ki, midiyalıların üsyəni nə deməkdir və bu məsələyə vacif (agah) idi ki, azadlıq yolunda hər cür fədakarlıq hazırlıq olunur. Midiya millətinin üsyəni onun hakimiyyətinə son verəcəkdir.

### Qaumata (Humat) tariximizin qəhrəmanıdır

İşgalçı parsların ziddinə olan Midiya millətinin üsyəni Humat (Keyamate) adlı bir qəhrəmanın komandası altında idi. Midiya milləti sərkərdəliyi ilə öz azadlıq və istiqlaliyyətini ələ keçirmək və milli hakimiyyət binasını qurmaq istəyirdi. Midiyalıların üsyəni Kuruş və Kambizin bütün fəthlərini nəticəsiz və

aşmış zülmərindən cana doymuş başqa millətlərin üsyəni başladıqda Daryuş pars hökmənliliğinə yetişir və bütün azadlıq istəyən millətlərin rəhbərlərini ortadan qaldırmağa başlayır. Daryuş bu qanlı müharibələri, istiqlal və azadlıq yolunda mübarizə aparan millətlər haqqında etdiyi zülmələri özünə və pars millətinə əbədi bir iftخار sayaraq kitabəsinə ni daşıda qazdırılmışdır. Bu kitabə Daryuş və pars millətinin qonşu millətlərə qarşı etdikləri zülmərin həmişəlik sənədi kimi qalmışdır. Bu sənəd parsların Midiya və sair millətlər ilə nə şəkildə rəftar etdiklərini bildirir. Daryuş bu kitabədə Midiya milləti və onun rəhbərləri ilə etdiyi rəftarı belə təsvir edir:

Beşinci qismət - "...Frortış adlı bir midiyalı yağı olub "mən hivoxştrim Kiaksarin tayfasından xiştrit (kişatıryat) - dedi. Midiyalıların hamısı məndən üz çevirib onun tərəfinə getdilər və o Midiya padşahı oldu".

Altıncı qismət - "... mənim qoşunum az olmayı səbəb oldu ki pars təbəələrindən olan ordulardan birini viderən (vidarın) sərkərdəliyi ilə göndərdim və onlara dedim: Gedin Midiya qoşununu məğlub edin. Midiyaya yetişəndən sonra Mərvəş adlanan bir yerdə midiyalılar ilə dava oldu. Sonra mənim qoşunum bir yerdə mənə müntəzir qaldı (gözlədi)".

Daryuşun göstərdiyi davalar Midiya millətinin rəhbərləyi ilə parsların istilası əleyhinə apardığı mübarizələrdir ki yuxarıda zikr etdiyimiz kimi parslar bu vuruşmalarda Vidarbin adlı bir sərkərdənin komandası altında vuruşurdular.

Müşir əd-Dövlə Pirniya haqqında bəhs etdiyimiz kitabənin 6-cı hissəsindən bu nəticəni çıxarıır ki parslar midiyalıları məğlub etməyə müvəffəq olmayışlar.

## "Azərbaycan gözəl və səvətli bir ölkədir"

cin şiddetindən yol kəsməyə məcbur olmuşdu, o cavənlər dövründə alçaq işlər görürdü və bu cəhətə görə ona şallaq (taziyanə) vurmuşdular. Kuruş ilə Astiakin arasında heç bir yaxınlıq yox idi və o, hiylə və məkr yolu ilə padşahlığa yetmişdi.." (Muşir əd-Dövlənin yazdığı (təlif etdiyi) "İranbastan" tarixindən)

Cah-calal sevən və qan tökən Kuruş Midiya padşahının babillilər ilə müharibəyə məşğul olmاغından istifade edərək Midiya padşahının adına uydurma bir məktub düzəltməklə bütün (tamam) Parsi öz hökmənliliqə altına aldı və Pars qövmələrini Midiya dövlətinin əleyhinə təhrik etməyə başladı.

Parslar dala qalmış bir qövm olub mədəniyyətin ibtidai mərhələlərində yaşayırdılar. Buna görə Kuruş onları tezliklə Midiya dövlətinin əleyhinə təhrik edib və öz planına əmel etməyə imkan tapdı.

### Midiyalıların fədakarlığı

Kuruş öz qövmünü (xalqını) Midiya dövlətinin əleyhinə qaldırarkən, Astiak Midiya dövlətinin nüfuzlu sərkərdələrindən Harpak adlı bir nəfəri yağıclar ilə müharibə etməkdən ötrü öz qoşunlarına komandanın təyin etdi. Harpak zahirdə padşahın fədailərindən biri olduğu halda, batında Astiak ilə şəxsi düşməniliyi və ziddiyəti var idi. Buna görə qiyam etmiş qüvvələrlə üzləşəndə padşaha və vətəninə xəyanət edərək Kuruş ilə Midiya dövlətinin əleyhinə hərəkət etdi. Yuxarıda yazıldığı kimi, parslar ilə midiyalıların arasında müharibə davam etdi.

Midiya milləti öz vətənlərini müdafiə etmək üçün son dərəcə qəhrəmanlıq və fədakarlıq göstərir, amma Harpakın xəyanəti öz işini görür və Midiya qüvvələri məğlub olur. Midiya padşahı parslara əsir düşür, padşa-

keçməsi idi və buna görə Harpaka axmaq və vicedansız deməyə haqqı var idi. Cünki Harpak öz şəxsi-qərəzinin xətrinə öz millətini parsin qəsbkar və zalim qüvvələrinə təslim etmişdi.

### Kuruşun aqibəti

Midiya milləti öz hərbi məğlubiyətini nəzərə almayaraq qüvvətli bir ruhiyyə ilə hər yerdə, xüsusən Azərbaycanın həssas nöqtələrində yad güclər bərabərində böyük bir rəşadətə müqavimət etmişdir. Buna görə Kuruş səltənəti əldə etdiyindən sonra maneəsizcəsinə Midiyannın müqavimətini aradan qaldırmağa və onları vergi və xərac verən bir millət şəklinə gətirməyə çalışırdı.

Kuruş tamamilə öz hökmənliliq dövrünü qonşu millətlərin azadlıq və istiqlaliyyətlərini məhv etməyə, onların ölkələrində böyük və müdhiş müharibələr yaratmağa və mallarını qarət etməklə bərabər, pars millətinin adət-ənənələrini məğlub millətlərə qəbul etdirməyə sərf etdi. Kuruş Midiya dövlətini məğlub etdiyindən sonra Lidiya padşahı olan Kerzos ilə vurub onu da məğlub etdi və Lidiya dövlətinin mərkəzi olan gözəl şəhərini talayib dağdırdı.

Bundan sonra Kuruş Babil üzərinə basqına keçərək onu da işgal etdi.

Kuruş çox zalim bir hökmər idi. Herodotun yazdığını görə "Asiyani boşaltdı". Bu sənəd Kuruşun Midiya və ayrı millətlər haqqında etdiyi zülmələri, cinayətləri aydın göstərir. Kuruş öz dünya qəsbkarlığını davam etdirib massakelərlə ilə davaya başladı və bu da onun ölümüne səbəb oldu. Beləliklə, Kuruşun ölümü qəsbkarlıq və azad millətləri əsirliyə alımaq məqsədilə vuruşmalar neticəsinə olmuşdur. Herodot yazır ki:

"Massagetlərin başçısı Tomris Kuruşun əli ilə öldürülən oğlunun intiqā-

təsirsiz edəcək qədər qüvvətlənmişdi. Kambiz tələsik Misirdən qayıdan vaxt öldürülüdü. Bu hadisə nəticəsində parslar özlərini itirib nə etdiklərini bilmirdilər. Axırdı əhəmənilər (Həxamənişi) nəslindən birisi olan Daryuş (Dara) səltənətə gətirdilər. Parşalarla midiyalılar arasında olan azadlıq vuruşmaları uzun müddət sürmüştür. Tarixçilərin yazdığını görə midiyalılar bu mübarizələrdə böyük müvəffəqiyyətlər qazanmışdır. Amma parslar çox qan tökmək nəticəsində öz azadlıq və istiqlaliyyətləri yolunda mübarizə aparan millətləri yenədə itaət və işgal altına aldılar və onlara ağır zülmələr etməyə başladılar.

Midiyalılar tərəfindən səffak parsların əleyhinə siddəti və qanlı mübarizələrin birində Midiya qəhrəmanı öldürülüdü. Onun yerində Kişatriyat adlı ikinci bir qəhrəman Midiya millətinin azadlıq yolunda etdiyi mübarizələrin sərkərdəliyini aldı. Midiya milləti bu mübarizələrdə parlaq müvəffəqiyyətlər ələ gətirib və ona idamə verməkə idi. Daryuş isə Vidarın adlı bir sərkərdənin başçılığında Midiya üzərinə böyük bir ordu göndərir, lakin bu ordu da midiyalıları istiqlal yolunda mübarizə aparmaqdan çəkindirə bilmir.

Daryuş qəhrəman Midiya millətinin bu fədakarcasına mübarizəsinin nəticəsində özünə ağır zərbə dəyəcəyini düşünbə, Midiya millətini məğlub etməkdən ötrü daha böyük bir ordu göndərir. Qəhrəman Midiya milləti böyük vuruşmalarla məruz qalır, Kişaterbat əsir düşür və parslar tərəfindən vəhşiliklə öldürülür. Beləliklə Midiya millətinin mübarizə başçılıqları amansızcasına aradan götürülür və bizim fədakar və qəhrəman babalarımız bir daha parsların əsarəti altında böyük və siddəti bir işgəncə və əzablara məruz qalırlar.

### Daryuşun Bisütündəki kitabəsi

Midya milləti ilə bərabər parsların əsarəti altında olan onların həddini

12-ci qismət - "... Babilən Midiyaya getdim, orada Kundureş adlanan bir yerdə özünü Midiya şahı tanıtın Fururtış qoşun ilə bərabər mənim qabağıma çıxdı... vuruşduq və mən Ahuramazdanın iradəsi ilə Fururtış qoşununu məğlub etdim".

13-cü qismət - "... sonra Firurtış atlalar ile bərabər Midiyada olan Rey tərəfinə getdi. Mən qoşun göndərib onu tuturdurdum. Fururtış mənim yanımı gətirdilər. Onun qulaqlarını, burnunu və dili kəsdim, gözlerini də çıxarddım. Sonra Həmədəna aparıb yoldaşları ilə bərabər dərə çəkdirdim."

Bütün bunlar Daryuşun və pars millətinin əsir millətlər haqqında etdikləri zülmələri və vəhşilikləri aydincasına göstərir. İşgal edilmiş ölkələrdəki millətlər haqqında bu növ səffak liqlərin (qanlışən) əmal edilməsi uzun müddətlər sürmüştür və həmin kitabədə Daryuşun zülmələrindən daha bir çox nümunələr göstərmək mümkündür. Daryuş həmin kitabənin 14-cü qismətində iftخارla yazmışdır ki:

"Çətrəxmə adlı bir nəfəri əsir etdikdən sonra onun qulaqlarını və burnunu kəsib gözlərini çıxarddım. Onu xalqın həmşinin görməsi üçün qapımda zəncirə bağlayıb saxladım və sonra Arbilde asdırırdım". Məlum olan bu şəxs də Midiyə milletinin azadlığı yolunda Daryuşa yağı olmuş və bu tertib ilə öldürülmüşdür.

15-ci qismət - "... Mənim Midiyada etdiklərim bunlardır".

Daryuş bu üsyənləri aradan qaldıran dan sonra midiyalıların adab və rüsumi bərabər rəsmi məzhəblərini də qəbul etmişdir. Bütün nüvərrixlərin yazdığını görə midiyalılar mədəniyyət və ümumi kultür cəhətindən parslardan çox müttəqiqi bir millət idi.

(Davamı var)